

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**AUDİTORLAR PALATASI SƏDRİNİN**  
**S Ə R Ə N C A M I**

Bakı şəhəri

№1/64

22 noyabr 2019-cu il

**Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının  
(2021-2030-cu illər üzrə) hazırlanması barədə**

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə müstəqil auditin normativ-hüquqi bazasının təşkili və tənzimlənməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, uçot və hesabatlılığın yaxşılaşdırılması, kölgə iqtisadiyyatının azaldılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasında şəffaflığın daha da artırılması istiqamətində göstərişlərini rəhbər tutaraq, habelə yeni dövrün çağırışlarını nəzərə alaraq, rəqəmsal iqtisadiyyatın və audit sahəsində innovasiyaların tətbiqinin genişləndirilməsini, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsini, auditor xidməti bazarında münbit biznes mühitinin yaradılmasını və Auditorlar Palatasının 2020-ci il üzrə iş planının 1.1.1-ci "Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə) hazırlanması" bəndinin icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə) hazırlanması məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

***İşçi qrupunun rəhbəri:***

Qəşəm Bayramov – Auditorlar Palatası Aparatının rəhbəri

***İşçi qrupunun üzvləri:***

Altay Cəfərov – sərbəst auditor, Palata Şurasının üzvü;

Elnur İbrahimov – sərbəst auditor, Palatanın Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin üzvü;

Elçin Qurbanov – "VXA - AUDİT" MMC-nin direktoru, Palatanın Şurası yanında Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri;

Elmira Behbudova – Kadr hazırlığı şöbəsinin müdiri;

Fəqan Qarayev – Palata sədrinin müşaviri; Palatanın Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri;

Fatma Kamalova – Xarici əlaqələr, beynəlxalq təşkilatlarla iş və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri;

Fəxri Mustafayev – "Prays Voterhaus Kupers Audit Azərbaycan" MMC-nin idarəedici partnyoru;

İlqar Vəliyev – "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru, Palata Şurasının üzvü;

Qoşqar Əhmədov – Auditdə innovasiyaların tətbiqi şöbəsinin müdiri;

Maarif Abbasov – Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi;

Murat Karakaş – "KPMG Audit Azərbaycan" MMC-nin idarəedici partnyoru;  
Məhluqə Hüseynova – Audit komitələri və daxili audit qurumları ilə iş şöbəsinin müdiri;  
Namiq Abbaslı – "ANR Audit" MMC-nin direktoru, Palatanın Şurası yanında  
Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının  
Beynəlxalq Standartları üzrə komitənin sədri;  
Nazim Axundov – sərbəst auditor, Palatanın Şurası yanında Keyfiyyətə nəzarət  
üzrə komitənin sədr müavini;  
Nəcəf Talıbov – "TNM Audit" MMC-nin direktoru, Palatanın Şurası yanında Elm və  
auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri;  
Nuran Kərimov – "Deloitte & Touche" MMC-nin direktoru;  
Səbuhi Gülməmmədov – Palatanın icraçı direktoru;  
Səftər Vəlizadə – "SR Audit Solutions" MMC-nin direktoru, Palatanın Şurası yanında  
Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının  
Beynəlxalq Standartları üzrə komitənin üzvü;  
Üzeyir Fətəyev – sərbəst auditor, Palatanın Şurası yanında Şəffaflığın təminatı,  
Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri;  
Vəli Rəhimov – Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi;  
Vasif Cavadov – Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinin müdiri;  
Vəli Kərimov – sərbəst auditor, Palatanın Şurası yanında Keyfiyyətə nəzarət  
üzrə komitənin sədri;  
Yaşar Namazəliyev – Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri;  
Yunis Salayev – "BDO Azərbaycan" MMC-nin direktoru, Palatanın Şurası yanında  
Auditdə innovasiyaların tətbiqi və informasiya siyasəti  
üzrə komitənin sədri;  
Zamin Hüseynov – "ABAK-Az Crowe Ltd" MMC-nin direktoru,  
Palatanın Şurası yanında Auditor təşkilatlarının  
inkişafına dəstək üzrə komitənin sədri;  
Ziya İbrahimov – "Baker Tilly Audit Azərbaycan" QSC-nin idarəedici partnyoru.

2. İşçi qrupuna tapşırılsın ki:

- 2020-ci ilin III rübünün sonunadək auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə) layihəsini hazırlayıb təsdiq olunması üçün təqdim etsinlər;

- auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər üzrə) hazırlanması ilə bağlı hər ayın sonunda Auditorlar Palatasının sədrinə məlumat verilsin.

3. Sədrin müşaviri F.Qarayevə və Xarici əlaqələr, beynəlxalq təşkilatlarla iş və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri F.Kamalovaya tapşırılsın ki, bir həftə müddətində bu sərəncamın mətninin Palatanın internet səhifəsində Azərbaycan, ingilis və rus dillərində yerləşdirilməsi təmin edilsin.

4. Layihənin hazırlanmasına rəhbərliyi və bu sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.

**Palatanın sədri**

**Vahid Novruzov**